

AZƏRBAYCAN MULTİKULTURALİZMİ İNFORMASIYA MƏKANINDA

KAZIMİ P.F.

*BDU, Kitabxanaşunaslıq kafedrası, dosent
pkazimi@mail.ru*

Bəşəriyyətin etnomədəniyyət və siyasi inkişafı prosesində XX yüzilliyin sonlarında meydana gəlmiş mürəkkəb sosial problemlərin həlli məsələləri tədqiqatın aktuallığını qarşıya qoyur. İnsan cəmiyyəti heç vaxt bu gün olduğu kimi dərin informativ proseslərə və dünyada gedən global proseslərə hərtərəfli cəlb edilməmişdi. Bunu XXI əsrin globallaşması və informasiyalasması səciyyələndirir. Xalqlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, mədəniyyətlərlərə ünsiyyətin görünməmis dərəcədə artması, müasir dünyada insanların migrasiya axınlarının əhəmiyyətli dərəcədə artması, müxtəlif etnomədəniyyətlər bu problemin siyasi ölçülərdə təsir və fəsadlarını problem olaraq irəli stürür.

Açar sözlər - Azərbaycan multikulturalizmi, etnomədəniyyət, identifikasiya.

Etnomədəniyyət – ənənəvi dəyerlərin məcmusu olub, etnosun həyat fəaliyyətinin maddi və mənəvi münasibət və davranış xüsusiyyətləri, keçmişdə formalışmış, tarixi sosial dinamikada inkişaf etmiş və daima etnik spesifikasi ilə zənginləşən insanların özünüfədə formasıdır.

Etnomədəniyyət xalqlar arasında qarşılıqlı münasibətlərin çoxfunksiyalı sistemi kimi öyrənilir. Müasir hüquqi dövlət anlayışı mədəniyyətin tərkib hissələrindən birini - etnomədəniyyətin təbii proseslərə təmin edilməsini tələb edir. Hər bir xalqın etnomədəniyyəti tarixən formalılmış milli ənənələrə, mentalitetə əsaslanan mənəvi xəzinədir. Bu mənada, Azərbaycan etnomədəniyyəti ümumtürk mədəniyyəti, spesifik Azərbaycan mədəniyyətilə yanaşı, İslam, Qafqazdilli və İrandilli xalqların bir sıra mədəni ünsürlərini də özündə eks etdirir. Azərbaycan etnomədəniyyətində güclü türk qatı ənənəvi Azərbaycan mədəniyyətində İslamın mərasim tərəfinin daxil olduğu mədəniyyətlə six qarşılıqlı təsirdə olan komponentlə birləşmişdir. Yüksək inkişaf etmiş peşəkar mədəniyyət formaları olan Rusiya-Avropa mədəniyyəti ilə yaxın olan yeni ənənəvi mədəniyyət ünsürləri yaratdı. Azərbaycan xalqı özündə türkçülüyü, islamçılığı və müasirliyi birləşdirərək, spesifik tarixi özünəməxsusluğunu və mədəni suverenliyi ilə fərqlənmış, dünya mədəniyyətində öz yeri olan etnomədəniyyət yaratmışdır.

Azərbaycan etnomədəniyyəti, mədəniyyətin müxtəlif strukturlarına nüfuz etmiş etniklik, etnik müxtəlifliyi ilə fərqlənir. Bu etnomədəniyyətə maddi və mənəvi mədəniyyətli müxtəlif ünsürlər, dil, adət-ənənələr, bədii mədəniyyət, folklor və musiqi folkloru, özünəməxsus incəsənət ünsürləri daxildir. Azərbaycan etnomədəniyyətinin özünəməxsusluğu Azərbaycan etnikliyinin təbiəti ilə sıx bağlı olsa da, bu təkrarolunmaz mədəniyyət böyük Şərq və Qərb sivilizasiyalarının, dünya dinləri-xristianlıq, buddizm və islamın, müxtəlif yönümlü dünya görüşlərinin qoşágında, çoxmilyonlu, eləcə də azsaylı xalqların və etnik qrupların əhatəsində yaranmış və inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan etnomədəniyyətinə təkcə Şərqlə Qərbin sintezi kimi baxmir, Azərbaycanın Şərqlə Qərbin qovuşmasında mühüm rolunu xüsusi vurgulayırdı.

Etnomədəni xüsusiyyətlərin öyrənilməsi göstərir ki, Azərbaycanda çoxmədəniyyətiyə tolerant münasibət tarixi ənənələrə əsaslanır. Azərbaycanda tarixən müxtəlif xalqlara mənsub dil, din, dünya görüşü, müsiqi və s. etno-mədəni identifikasiyi ifadə edən simvollar təcrid olunmayıb. **Təsadüfi deyil ki**, türkçülük, islamçılıq (dünyəvilik) və müasirlik şührələri Azərbaycan xalqına həmişə yaxın olmuş, birləşdirici rol oynamışdır. Türkçülük milli kimliyin ana ünsürlərini ifadə edirə, İslam, türk xalqlarının dünyani dərk etmək istəyi ilə gördüyü və qəbul etdiyi dünya dinlərindən ən kamil oları kimi qarşıya çıxır. Müasirlik isə Azərbaycan türkçünün bütün progressiv yeniliklərə açıq olmasına ifadə edir.

Multikultural mühitin təmin edilməsi məqsədi ilə etno-mədəni dəyerlərin qorunub-saxlanması və inkişafı vacibdir. Multikulturalizm nədir? Bu, sadəcə, çoxmillətiilik deyil. Bu, bir-birini tanıyan və qəbul edən milli-mədəni qrupların birgə yaşayışıdır. Bu barədə müxtəlif fikirlər mövcuddur. Multikulturalizm ilk növbədə bir ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən "keyfiyyət"ə nail olunmasına yönəlmüş demokratik dövlət strategiyası kimi də şərh edirlər. Əlbəttə, dövlət strategiyası əhəmiyyətlidir. Yalnız SSRİ təcrübəsi göstərdi ki, bütün ölkə üçün elan olunan beynəlmiləçilik siyasəti nə "Velikorus", nə də "Böyük Ermənistən" millətçilik şüurunu dəyişə bilmədi.

Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc və yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə düzümlülük mövqeyi bəsləmək əlbəttə ki, təbidiir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır. Mentalitet etno-mədəni identifikasiyin bir ifadə formasıdır.

Azərbaycan Respublikası çoxmilləti dövlətdir. Xalq dövləti təşkil edən etnosdan – Azərbaycan türklərindən və milli azlıqlardan təşkil

olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamışdır və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid Azərbaycan millətinin nümayəndələri hesab olunmaqdə haqlıdırlar. Onlardan başqa, respublikada ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Bu milli azlıqların hər birinin müvafiq olaraq tarixi vətəni vardır və Azərbaycan ərazisində yaşayan milli azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif mədəni icmalar fəaliyyət göstərir. Bunların arasında rusların, ukrainlərin, kürdlərin, ləkələrin, lezgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talişərin, avarların, Ahiska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.

Müasir Rusiya tədqiqatçıları MDB məkanında kiçik etnik qrupların birləşdirici faktoru olaraq "rus dilini" müəyyənləşdirir. Bu, yanlış yanaşmadır. Rusiya Federasiyasında uzun tarixi mərhələdə "rus dili" ikinci səviyyəni müəyyənləşdirirdi. Birinci birləşdirici səviyyə "pravoslavlıq" idi.

Rusya mütəxəssislərinin iddia etdiyi "MDB məkanında sosial-iqtisadi problemlər etno-mədəni konfliktlərin yaranmasına səbəb olur" tezisi də dərin təhlil zamanı özünü doğrultmur. Tarixi təcrübə bunun tam əksini subut edir. Konfliktləri yaranan nəzarətsiz informasiya prosesləri olur ki, bunun da əsas mənbəyi kənar təsirlər və siyasi maraqlardır.

Qərb politologiyasında artıq belə bir fərziyyə söylənmişdir ki, yeni dünyada gərginliyin yaranmasının fundamental mənbəyi bir o qədər ideoloji və ya iqtisadi amillər olmayıacaq, nəinki mədəni xarakter daşıyacaq. Həqiqətən də, artıq müşahidə edirik ki, ən əhəmiyyətli münhaqışlər qlobal miqyasda, mədəniyyətlərin qabarıl ifadə edilmiş fərqliliklə, sosial mühitdə, sosial qrupların arasında yaranır.

Müasir kitabxana sosial-mədəni fenomendir. Məhz bu baxımdan kitabxanalar etnomədəni mühitin formalması istiqamətində həm sosial, həm də psixoloji amillərin öyrənilməsi və konkret təcrübədə tətbiqi məsələlərini təhlil edir. Kitabxanaların qarşısında qoyulan müasir tələblər dəyişən dünya şəraitində sistem yaranan komponentlər, sosial-mədəni infrastruktur, mədəni və informasiya-kommunikasiyaların yaradılması proseslərində kitabxanaların qarşısında yeni vəzifələr qoyur. Qeyd olunan proseslər hər bir dövlətin və regionun hüquqi və normativ-texniki tənzimlənməsini tələb edir.

Etno-mədəni idendififikasiyi aşağıdakı kimi ifadə etmək olar: Subyektin özü ilə etnik mühitin digər nümayəndələrini birləşdirən tarixə, mədəniyyətə, öz xalqının milli adət-ənənələrinə, onun ideyalarına, hiss və maraqlarına, ideallarına, folklor və dilinə, etnos, yaşayış ərazisinə və dövlətçiliyinə, eləcə də onun pozitiv dəyərlər münasibətində ifadə olunan emosional-koqnutiv prosesdir.

Etno-mədəni mühitin formalması prosesi bütün ölkələrdə dövlət siyaseti olaraq qarşıya qoyulur. Dövlətlər etno-mədəni idendififikasiyin qorunması məqsədilə, hipermühitin təsirlərindən müdafiə olunmaq məqsədilə bir sıra tədbirlər həyata keçirirlər. Hipermühitdə etnomühitin idendififikasiyini təmin edən başlıca elementlərdən birini dil təşkil edir. Hiperməkanda informasiya axtaran (istehlakçı) müxtəlif məqsədlərlə ən yeni və müasir informasiya axtarışı zamanı milli resurslardan ənənəvi olaraq ehtiyaclarını ödəyə bilmir və digər dillərdə resurslara müraciət etmək məcburiyyəti qarşısında qalır. Bu zaman xarici diller kommunikasiya imkanı olaraq qarşıya çıxır və etno-mədəni identifikasiyi pozmur. Identifikasiyik etno-mədəni simvolların ifadəsi zamanı milli dillə özünlü göstərir. Bu simvolların milli dildə ifadə oluna bilinməməsi zamanı etnos itir və L.Qumiloyun dediyi kimi, "ximera" yaranır.

Bu problemin həlli istiqamətində dünya təcrübəsində bir sıra modellər mövcuddur. Rusiya və Qazaxistan mütəxəssisləri əsasən aşağıdakı modelleri müəyyənləşdirmişlər.

- Hipermühitdən izolyasiya modeli (Şimali Koreya, Çin, İran).
- Güclü resurs kontenti modeli.
- Güclü internet resurslarını yaradaraq istehlakçıların daxili sistemlərə dəvət olunması (Cənubi Koreya, Yaponiya, Rusiya).
- Dominant model (qlobal informasiya məkanında milli resursların üstünlük təşkil etməsi) (ABŞ, Avropa).
- Asılı model (inkişaf etməkdə olan və daxili resursları zəif olan ölkələrə xarakterikdir).

Əlbəttə ki, müxtəlif ölkələr siyasi və iqtisadi amillərin təsiri ilə yuxarıda qeyd olunan modellerin birindən çıxır və digərinə daxil ola bilir.

Ən optimal olanı, Rusiya və MDB modellərində nəzərdə tutulmayan, lakin XXI əsrin tələbləri ilə qarşıya çıxan "hibrid modeli" diqqəti cəlb edir.

ƏDƏBİYYAT

1. Xələfov A. A. *Kitabxana və cəmiyyət*. B. Azərnəşr, 2012. 360 S.
2. Xələfov A.A. *Azərbaycanda kitabxana işinin inkişaf konsepsiyası*. Baki. BDU-nun nəşri. 2012.
3. Kazimi P.F. *İnformasiya mühəndisliyi*. Baki, BDU, 2011, 236 S.
4. Казими П.Ф. Гильмиянова Р.А. *Библиотеки в социокультурном пространстве*. Bakı. BGU, "Библиотековедение и информация" 2013. 2(11), СТ.58-66.

**АЗЕРБАЙДЖАНСКИЙ МУЛТИКУЛЬТУРАЛИЗМ
В ИНФОРМАЦИОННОМ ПРОСТРАНСТВЕ**

Доц. КАЗИМИ П.Ф.

РЕЗЮМЕ

Статья рассматривает сущность Мултикультурализма в Азербайджане как основной часть этно-культуры. Теоретический анализ и исторические примеры доказывает уникальность Азербайджанского мултикультурализма.

Ключевые слова - Азербайджанский мултикультурализм, этно-культура, идентичность.

**AZERBAIJAN MULTICULTURALISM IN THE INFORMATION
SPACE Associate Professor KAZIMI P.F.
SUMMARY**

The article considers the essence of multiculturalism in Azerbaijan as the main part of ethno-culture. Theoretical analysis and historical examples prove the uniqueness of the Azerbaijan multiculturalism.

Key words - Azerbaijan multikulturalizm, ethno-culture, identity.